

Azərbaycan Respublikası Vergilər  
Nazirinin \_\_\_ iyul 2019-cu il tarixli  
\_\_\_\_\_ №-li Əmri ilə  
təsdiq edilmişdir

## **“Cari vergi ödəmələrinin hesablanması haqqında” Arayışın tərtib edilməsi**

### **Q A Y D A S I**

Arayış Vergi Məcəlləsinin 151-ci maddəsinə əsasən hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən tərtib və təqdim edilir.

Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlar mənfəət vergisini yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödədikləri üçün onlar tərəfindən dövlət vergi orqanlarına Arayış təqdim edilmir.

Vergi ödəyicisi il ərzində cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirməyin iki mümkün metodundan birini seçməyi haqqında məlumatı hər il aprel ayının 15-dək vergi orqanına verməlidir.

VM-nin 151.1-ci maddəsində nəzərdə tutulan metodda hər ödəmənin məbləği əvvəlki vergi ilində hesablanmış vergi məbləğinin 1/4 hissəsini təşkil edir.

VM-nin 151.2-ci maddəsində nəzərdə tutulan metodda vergi ödəmələrinin məbləğini bu rübdəki gəlirinin həcmi onun keçən ilin ümumi gəlirində (gəlirdən çıxılan məbləğlər nəzərə alınmadan) verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirir.

Vergi ödəyicisi cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirmək üçün Vergi Məcəlləsinin 151.2-ci maddəsində nəzərdə tutulan metodu seçdiyi halda, mənfəətdən və ya gəlirdən hesablanmış cari vergi məbləği barədə Arayışı (cari və ya dəqiqləşdirilmiş) hər rüb başa çatdıqdan sonra 15 gün ərzində vergi orqanına təqdim etməlidir.

Vergi ödəyicisi cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirmək üçün tətbiq etdiyi metod barədə məlumat vermədiyi halda vergi orqanı birinci metodu tətbiq edir və həmin metod vergi ilinin sonunadək dəyişdirilmir.

Cari vergi ödəmələri vergi ili üçün vergi ödəyicisindən tutulan verginin məbləyinə aid edilir.

Əvvəlki vergi ilində fəaliyyəti olmayan və növbəti vergi ilində fəaliyyət göstərən hüquqi şəxslərin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslərin, habelə yeni yaradılmış və fəaliyyət göstərən vergi ödəyicilərinin (bundan sonra — əvvəllər fəaliyyəti olmayan vergi ödəyiciləri) cari vergi ödəmələri aşağıda göstərilən qaydada həyata keçirilir:

- mənfəət vergisi və ya gəlir vergisi üzrə cari vergi ödəmələri təqvim ili ərzində rüblər üzrə artan yekunla bu Məcəllə ilə müəyyənləşdirilən müvafiq vergi dərəcələrinə əsasən hesablanır;

- cari vergi ödəmələrinin məbləği mənfəətdən və ya gəlirdən verginin məbləğinin 75 faizindən az olmamalıdır;

- rüb başa çatdıqdan sonra 15 gün ərzində cari vergi ödəmələrini aparmalı və rüb ərzində mənfəətdən və ya gəlirdən hesablanmış cari vergi məbləği barədə Arayışı vergi orqanına təqdim etməlidirlər;

- Sadələşdirilmiş verginin ödəyiciləri mənfəət və ya gəlir vergisi ödəyicisi olduqda cari vergi ödəmələrinin məbləği bu Məcəlləyə uyğun olaraq müəyyən edilir.

Cari vergi ödəmələri Vergi Məcəllənin 151.5.3-cü maddəsi ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün əvvəllər fəaliyyəti olmayan vergi ödəyicisindən ödənilməmiş cari vergi ödəmələrinə görə Vergi Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş qaydada faiz tutulur.

Cari vergi ödəmələri vergi ili üçün əvvəllər fəaliyyəti olmayan vergi ödəyicisindən tutulan verginin məbləğinə aid edilir.

Cari vergi ödəmələri hesabat ili başa çatdıqdan sonra yenidən haqq-hesab edilir və bu zaman hesablanmış cari vergi məbləği hesabat üzrə vergi məbləğindən çox olduğu halda artıq hesablanmış cari vergi və ona uyğun faiz məbləğləri azaldılır.

Arayış tərtib edilərkən Arayışın əvvəlində göstərilən “**Qeyd**”dəki “*verilmiş formanın tərtib edilməsi qaydalarını oxuyun*” və “+, /, %, Z simvollarından istifadə etməyin, böyük çap hərflərlə qara və ya göy diyircəkli qələmlə doldurun” **tövsiyələrə** ciddi əməl olunmalıdır.

Arayış tərtib edilərkən qaralamalara və düzəlişlərə yol verilmir.

Arayış tərtib edilərkən hər xanada bir rəqəm göstərilməlidir.

“**Qeyd**”dən sonrakı “*Arayışın təqdim edildiyi vergi orqanının adı*” sətrinin xanalarında böyük çap hərfləri ilə hər xanada bir hərf yazmaqla vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanının adı göstərilməlidir.

**Misal:**

Arayışın təqdim edildiyi vergi orqanının adı

VERGİLƏR NAZİRLİYİ YANINDA BAKI VERGİLƏR DEPARTAMENTİ

## **Bölmə I. Vergi ödəyicisi haqqında ümumi məlumat**

- **1-ci sətir** “**VÖEN**” xanalarında (hər xanada bir rəqəmlə) vergi ödəyicisinin VÖEN-i yazılır;

**Misal:**

1	VÖEN	1	8	0	0	0	3	1	5	0	1
---	------	---	---	---	---	---	---	---	---	---	---

- 2-ci sətirin “Vergi ödəyicisinin tam adı” xanalarında böyük çap hərfləri ilə (hər xanada bir hərflə) vergi ödəyicisinin tam adı yazılır;

**Misal:**

2	Vergi ödəyicisinin tam adı	K	A	M	R	A	N	M	M	C
---	----------------------------	---	---	---	---	---	---	---	---	---

- 3-cü sətirdə “İl ərzində seçdiyi metodun növü” adlı sətirdə Vergi Məcəlləsinin 151.3-cü maddəsinə əsasən il ərzində vergi ödəmələrinin məbləğini müəyyənləşdirməyin iki mümkün metodundan birini və ya Vergi Məcəlləsinin 151.5-ci maddəsinə əsasən əvvəlki vergi ilində fəaliyyəti olmayan və növbəti vergi ilində fəaliyyət göstərən, habelə yeni yaradılmış və fəaliyyət göstərən vergi ödəyicilərinə aid metodu seçərək müvafiq xanadan birinə  işarəsi göstərməlidir.

**Misal:** “Express” MMC cari vergi ödəmələrini Vergi Məcəlləsinin 151.2-ci maddəsinə əsasən hesablayaraq ödənilməsini qərara almışdır. Bu zaman MMC aprel ayının 15-dək cari vergi ödəmələrinin məbləğinin müəyyənləşdirilməsi barədə Vergi Məcəlləsinin 151.2-ci maddəsində nəzərdə tutulan metodu seçməsi haqqında vergi orqanına məlumat verməlidir. Bu halda MMC vergi orqanına “Cari vergi ödəmələrinin hesablanması haqqında” Arayışı təqdim edərək Arayışın “İl ərzində seçdiyi metodun növü” adlı sətirinin VM 151.2 metoduna aid xanasında X işarəsi göstərməlidir.

3	İl ərzində seçdiyi metodun növü (müvafiq xanadan birində X göstərin)	<input type="checkbox"/> VM 151.1 <small>Hər ilin aprel ayının 15-dək gec olmayaraq təqdim edilir</small>	<input checked="" type="checkbox"/> VM 151.2 <small>Rüb qutardıqdan sonra 15-dən gec olmayaraq təqdim</small>	<input type="checkbox"/> VM 151.5 <small>Rüb qutardıqdan sonra 15-dən gec olmayaraq təqdim</small>
---	---	--	--	---

Əvvəlki vergi ilində fəaliyyəti olmayan və növbəti vergi ilində fəaliyyət göstərən, habelə yeni yaradılmış və fəaliyyət göstərən vergi ödəyiciləri isə “Cari vergi ödəmələrinin hesablanması haqqında” Arayışı təqdim edərkən Arayışın “İl ərzində seçdiyi metodun növü” adlı sətirinin VM 151.5 metoduna aid xanasında X işarəsi göstərməlidir.

**Misal:**

3	İl ərzində seçdiyi metodun növü (müvafiq xanadan birində X göstərin)	<input type="checkbox"/> VM 151.1 <small>Hər ilin aprel ayının 15-dək gec olmayaraq təqdim edilir</small>	<input type="checkbox"/> VM 151.2 <small>Rüb qutardıqdan sonra 15-dən gec olmayaraq təqdim</small>	<input checked="" type="checkbox"/> VM 151.5 <small>Rüb qutardıqdan sonra 15-dən gec olmayaraq təqdim</small>
---	---	--	---	--

- 4-cü sətirdə “Uçot metodu” xanalarında müəssisənin vergilərin hesablanması ilə bağlı apardığı vergi uçotu metodundan asılı olaraq müvafiq “kassa metodu” və ya “hesablama metodu” xanalarında “X” işarəsi göstərməlidir.

**Misal:** Əgər müəssisə tərəfindən aparılan vergi uçotu kassa metodudursa, müvafiq xana aşağıdakı qaydada doldurulur:

4	Uçot metodu (müvafiq xanadan birində X göstərin)	X	kassa metodu		hesablama metodu
---	---	---	--------------	--	------------------

- 5-ci sətirdə Sahibkarlıq subyektinin bölgü meyarı” adlı sətirdə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi bölgü meyarlarına əvvəlki (fəaliyyəti olduğu ilin) ilin yekunlarına uyğun olaraq “Mikro”, “Kiçik”, “Orta” və “İri” xanalarında müvafiq olaraq “X” işarəsi qoymaqla vergi ödəyicisinin hansı sahibkarlıq subyektinə aid olduğu barədə məlumat verir.

5	Sahibkarlıq subyektinin meyarı	<input type="checkbox"/>	Mikro	<input type="checkbox"/>	Kiçik	<input type="checkbox"/>	Orta	<input type="checkbox"/>	İri
---	--------------------------------	--------------------------	-------	--------------------------	-------	--------------------------	------	--------------------------	-----

- **6-cı sətirdə** “Vergi dövrü”, **B** işarəsindən sonrakı altı rəqəmli xanalarda arayışın hansı hesabat rübünə aid olmasından asılı olaraq (hər xanada bir rəqəmlə) müvafiq rüb və il yazılır. Bu sətirdəki qırmızı rəngli çərçivələrdə ağ rənglə “B” hərfi Arayışın rüblük olmasını bildirir.

**Misal:** Əgər arayış 2019-cu ilin 3-cü rübü üzrə tərtib edilirsə, bu halda soldan sağa doğru dörd xanada **//** aşağıdakı qaydada yazılır:

6	Vergi dövrü	B	0	3	2	0	1	9
---	-------------	---	---	---	---	---	---	---

- **7-ci sətirdə**, “Arayışın növü” adlı sətirdə təqdim olunan arayışın hansı növə aid olmasından asılı olaraq, yəni hesabat rübü üzrə ilk dəfə olaraq tərtib edildikdə “Cari” xanasında, “Cari vergi ödəmələrinin hesablanması haqqında Arayış”ın müvafiq rüb üzrə təqdim etmə müddətinin son günündən (hər rüb başa çatdıqdan sonra 15 gündən gec olmayaraq) gec olmayaraq eyni rüb üzrə dürüstləşmə ilə əlaqədar olaraq “Cari”dən sonra verildiyi halda “Dəqiqləşdirilmiş” xanasında “X” işarəsi qoyulur.

7	Arayışın növü	<input type="checkbox"/>	Cari	<input type="checkbox"/>	Dəqiqləşdirilmiş
---	---------------	--------------------------	------	--------------------------	------------------

## **Bölmə 2 . Cari vergi ödəmələrinin hesablanması.**

Arayışın 2-ci bölməsinin “Vergi Məcəlləsinin 151.2-ci maddəsinə əsasən” hissəsində

**290** “Əvvəlki hesabat ilində ümumi gəlir” sətirinin **A1** xanalarında (“Məbləğ, manatla” sütununda) keçən ilin ümumi gəlirinin məbləği (gəlirdən çıxılan məbləğlər nəzərə alınmadan) yazılır.

**Misal: “Express” MMC-nin 2018-ci il üzrə ümumi gəliri** (gəlirdən çıxılan məbləğlər nəzərə alınmadan) **156.000,00 manat olmuşdur.** Bu halda arayışın **290** “Əvvəlki hesabat ilində ümumi gəlir” sətirinin **A1** xanalarında məbləğ aşağıdakı kimi əks etdirilir.

<b>290</b>	Əvvəlki hesabat ilində ümumi gəlir	<b>A1</b>							1	5	6	0	0	0	0	0
------------	------------------------------------	-----------	--	--	--	--	--	--	---	---	---	---	---	---	---	---

- Arayışın 2-ci bölməsinin “Vergi Məcəlləsinin 151.2-ci maddəsinə əsasən” hissəsində

**291** “Əvvəlki hesabat ilində hesablanmış mənfəət(gəlir) vergisi” sətirinin **A2** xanalarında (“Məbləğ, manatla” sütununda) (hər xanada bir rəqəm göstərməklə) keçən hesabat ilində hesablanmış mənfəət (gəlir) vergisinin məbləği yazılır.

**Misal: “Express” MMC-nin 2018-ci il üzrə hesablanmış mənfəət (gəlir) vergisinin məbləği** 23.400,00 manat olmuşdur. Bu halda arayışın **291** “Əvvəlki hesabat ilində hesablanmış mənfəət(gəlir) vergisi” sətirinin **A2** xanalarında məbləğ aşağıdakı kimi yazılır.

<b>291</b>	Əvvəlki hesabat ilində hesablanmış mənfəət(gəlir) vergisi	<b>A2</b>								2	3	4	0	0	0	0
------------	---	-----------	--	--	--	--	--	--	--	---	---	---	---	---	---	---

Arayışın 2-ci bölməsinin “Vergi Məcəlləsinin 151.2-ci maddəsinə əsasən” hissəsində

**292** “Əvvəlki hesabat ilində mənfəət(gəlir) vergisinin ümumi gəlirdə xüsusi çəkisi” sətirinin **A3** xanalarında vergi ödəyicisinin əvvəlki hesabat ilində ümumi gəlirdə (gəlirdən çıxılan məbləğlər nəzərə alınmadan) mənfəət vergisinin ( $\frac{291}{290} * 100$ ) xüsusi çəkisini göstərən faiz məbləği yazılır.

**Misal: “Express” MMC-nin 2018-ci ildə ümumi gəliri 156.000,0 manat,** mənfəət vergisi isə 23.400,0 manat təşkil etmişdir. Bu halda 2018-ci ildə mənfəət (gəlir) vergisinin ümumi gəlirdə xüsusi çəkisi ( $((23.400,0/156.000,0)*100)$  **15,0 %** olmaqla, arayışın **292** “Əvvəlki hesabat ilində mənfəət(gəlir) vergisinin ümumi gəlirdə xüsusi çəkisi” sətirinin **A3** xanalarında aşağıdakı kimi yazılır.

<b>292</b>	Əvvəlki hesabat ilində mənfəət(gəlir) vergisinin ümumi gəlirdə xüsusi çəkisi (sətr.291 / sətr.290 x 100)	<b>A3</b>							1	5	0	%
------------	---	-----------	--	--	--	--	--	--	---	---	---	---

- Arayışın 2-ci bölməsinin “Vergi Məcəlləsinin 151.2-ci maddəsinə əsasən” hissəsində

**293** “**Cari rübdəki ümumi gəlirin həcmi**” sətirinin **B1** xanalarında cari hesabat rübü üzrə vergi ödəyicisinin ümumi gəlirinin məbləği yazılır.

**Misal: “Express” MMC-nin** 2019-cu ilin 3-cü rübündə gəlirinin məbləği 44.000,0 manat olmuşdur. Bu halda arayışın **293** “**Cari rübdəki ümumi gəlirin həcmi**” sətirinin **B1** xanalarında məbləğ aşağıdakı kimi yazılır.

<b>293</b>	<b>Cari rübdəki ümumi gəlirin həcmi</b>	<b>B1</b>												4	4	0	0	0	0	0	0
------------	---	-----------	--	--	--	--	--	--	--	--	--	--	--	---	---	---	---	---	---	---	---

- Arayışın 2-ci bölməsinin “Vergi Məcəlləsinin 151.2-ci maddəsinə əsasən” hissəsində

**294** “**Cari vergi ödəməsinin həcmi**” sətirinin **B2** xanalarında **293** “**Cari rübdəki ümumi gəlirin həcmi**” sətirinin **B1** xanalarında göstərilən məbləğin **292** “**Əvvəlki hesabat ilində mənfəət (gəlir) vergisinin ümumi gəlirdə xüsusi çəkisi**” sətirinin **A3** xanalarında göstərilən əmsala vurmaqla alınan cari vergi məbləği yazılır.

**QEYD:** Vergi Məcəlləsinin 151.2-ci maddəsinə uyğun hesablama aparılan zaman hər rüb üzrə verilən arayışda artan yekunla vergi ödəyicisinin dövriyyəsi 200.000 manatdan çox olduğu vaxtdan vergi ödəyicisi mikro sahibkarlıq subyektini üçün nəzərdə tutulan vergi güzəşti hüququnu itirir.

**Misal: “Express” MMC-nin** 2019-cu ilin 3-cü rübündə gəlirinin məbləği 44.000,0 manat, 2018-ci ildə mənfəət (gəlir) vergisinin ümumi gəlirdə xüsusi çəkisi isə 15,0 % olmuşdur. Bu halda 2019-cu ilin 3-cü rübü üzrə cari vergi ödəməsinin həcmi **(44.000,0/100\*15,0) 6.600,0** manat olmaqla, Arayışın **294** “**Cari vergi ödəməsinin həcmi**” sətirinin **B2** xanalarında aşağıdakı kimi yazılır.

<b>294</b>	Cari vergi ödəməsinin həcmi (sətir 293 x sətir 292)	<b>B2</b>																				6	6	0	0	0	0
------------	---	-----------	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	---	---	---	---	---	---

- Arayışın 2-ci bölməsinin “Vergi Məcəlləsinin 151.2-ci maddəsinə əsasən” hissəsində

**295**-ci “**Vergi Məcəlləsinin 102.1.30-cu və 106.1.20-ci maddələrinin tələbləri nəzərə alınmaqla cari vergi ödəməsinin həcmi**” bu Qaydaların 1-ci bölməsində 5-ci sətirdə “**X**” işarəsi qoymaqla mikro sahibkarlıq subyektinə aid olduğu barədə məlumat verdiyi halda **294** -cü sətirə 75 faiz güzəşt tətbiq edilir və **294** -cü sətirdə qeyd olunan cari vergi ödəməsinin 25 faizi həcmində cari vergi hesablanır.

Mikro sahibkarlıq subyektlərinin cari vergi ödəmələri bu sətirlə tənzimlənir.



edilməsi ilə bağlı xərclərini çıxdıqdan sonra vergiyə cəlb olunan gəlirinin məbləği 2019-cu ilin 1-ci rübündə 12.700,0 manat, 2-ci rübündə 12.950,0 manat, 3-cü rübündə 10.500,0 manat olmuşdur. Beləliklə, 2019-cu ilin 3-cü rübü üzrə “Cari vergi ödəmələrinin hesablanması haqqında Arayış” təqdim edən vergi ödəyicisinin bu dövrə görə hesabat ili ərzində rüblər üzrə artan yekunla gəlirindən gəlirin əldə edilməsi ilə bağlı xərclərini çıxdıqdan sonra vergiyə cəlb edilən gəlirinin həcmi 36.150,0 manat ( $12.700,0 + 12.950,0 + 10.500 = 36.150,0$  (manat)) təşkil edir. Bu halda cari vergi ödəməsinin məbləği Vergi Məcəlləsinin 151.5.2-ci maddəsinə uyğun olaraq  $5.422,50$  manatdan az olmamaqla hesablanır ( $(36.150,0 * 20\%) * 75\% = 5.422,50$  (manat)) və Arayışın **297** “Cari vergi ödəməsinin həcmi” sətirinin **B2** xanalarında məbləğ aşağıdakı kimi yazılır.

Vergi Məcəlləsinin 151.5-ci maddəsinə əsasən:		Məbləğ, manatla	
<b>296</b>	Hesabat ili üzrə artan yekunla mənfəətin (gəlirin) həcmi	<b>B1</b>	3 6 1 5 0 0 0
<b>297</b>	Cari vergi ödəməsinin həcmi	<b>B2</b>	5 4 2 2 5 0

- Arayışın 2-ci bölməsinin “Vergi Məcəlləsinin 151.5-ci maddəsinə əsasən” hissəsində **298**-ci “Vergi Məcəlləsinin 102.1.30-cu və 106.1.20-ci maddələrinin tələbləri nəzərə alınmaqla cari vergi ödəməsinin həcmi” bu Qaydaların 1-ci bölməsində 5-ci sətirdə “X” işarəsi qoymaqla mikro sahibkarlıq subyektinə aid olduğu barədə məlumat verdiyi halda **297**-ci sətirə 75 faiz güzəşt tətbiq edilir və **297**-ci sətirdə qeyd olunan cari vergi ödəməsinin 25 faizi həcmində cari vergi hesablanır.

Mikro sahibkarlıq subyektlərinin cari vergi ödəmələri bu sətirlə tənzimlənir.

Cari vergilərin ödənilməsi Vergi Məcəlləsinin 151.5-ci maddəsinə uyğun həyata keçirildikdə vergi ödəyicisinin artan yekunla dövryyəsi 200.000 manatdan çox olduqda həmin rüb üzrə vergi ödəyicisinə 75 faiz vergi güzəşti verilmir.

**Misal:** 2019-cu ilin yanvar ayında vergi uçotuna dayanaraq gəlir vergisi ödəyicisi olmaq hüququnu seçən və mikro sahibkarlıq subyektinə aid xanada X işarəsi tətbiq etməklə arayışı təqdim edən fərdi sahibkar **Məmmədov Məmmədov Arif İslam oğlunun** gəlirindən gəlirin əldə edilməsi ilə bağlı xərclərini çıxdıqdan sonra vergiyə cəlb olunan gəlirinin məbləği 2019-cu ilin 1-ci rübündə 12.700,0 manat, 2-ci rübündə 12.950,0 manat və 3-cü rübdə 10.500,0 manat olmuşdur. Beləliklə, 2019-cu ilin 3-cü rübü üzrə “Cari vergi ödəmələrinin hesablanması haqqında Arayış” təqdim edən vergi ödəyicisinin bu dövrə görə hesabat ili ərzində rüblər üzrə artan yekunla gəlirindən gəlirin əldə edilməsi ilə bağlı xərclərini çıxdıqdan sonra vergiyə cəlb edilən gəlirinin həcmi 36.150,0 manat ( $12.700,0 + 12.950,0 + 10.500 = 36.150,0$  (manat)) təşkil



edir. Bu halda cari vergi ödəməsinin məbləği Vergi Məcəlləsinin 151.5.2-ci maddəsinə uyğun olaraq 5.422,50 manatdan az olmamaqla hesablanır  $((36.150,0 * 20\%) * 75\% = 5.422,50$  (manat)) az olmamaq şərti ilə hesablanmış cari vergi ödəməsinin məbləğinə 75 faiz vergi güzəşti hüququ verilir və cari vergi ödəməsinin məbləği 1.355,63 manat  $(5.422,50 * 25\% = 1.355,63$  (manat)) təşkil edir. Bu halda **298**-ci “**Vergi Məcəlləsinin 102.1.30-cu və 106.1.20-ci maddələrinin tələbləri nəzərə alınmaqla cari vergi ödəməsinin həcmi**” sətirinin **B2** xanalarında məbləğ aşağıdakı kimi yazılır.

Vergi Məcəlləsinin 151.5-ci maddəsinə əsasən:		Məbləğ, manatla	
<b>296</b>	Hesabat ili üzrə artan yekunla mənfəətin (gəlirin) həcmi	<b>B1</b>	3 6 1 5 0 0 0
<b>297</b>	Cari vergi ödəməsinin həcmi	<b>B2</b>	5 4 2 2 5 0
<b>298</b>	VM-nin 102.1.30-cu və 106.1.20-ci maddələrinin tələbləri nəzərə alınmaqla cari vergi ödəməsinin həcmi (sətir 297 x 25%)	<b>B2</b>	1 3 5 5 6 3

**QEYD:** Arayışın **290**, **291**, **292**, **293**, **294** və **295** kodlu sətirlərin cari vergi ödəmələrinin məbləğinin müəyyənləşdirilməsini Vergi Məcəlləsinin 151.2-ci maddəsində nəzərdə tutulan metodunu seçən və hər il aprel ayının 15-dək bu barədə vergi orqanına məlumat verən vergi ödəyiciləri tərəfindən doldurularaq, hər rüb başa çatdıqdan sonra 15 gün ərzində vergi orqanına təqdim edilməlidir.

Arayışın **296**, **297** və **298** sətirlərini isə Vergi Məcəlləsinin 151.5-ci maddəsinə əsasən əvvəlki vergi ilində fəaliyyəti olmayan və növbəti vergi ilində fəaliyyət göstərən hüquqi şəxslər və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslər, habelə yeni yaradılmış və fəaliyyət göstərən, eyni zamanda sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququnu itirən və ya bu hüquqdan imtina edən mənfəət və ya gəlir vergisi ödəyiciləri olan vergi ödəyiciləri tərəfindən doldurularaq, hər rüb başa çatdıqdan sonra 15 gün ərzində vergi orqanına təqdim edirlər.

- Arayışın *Vergi ödəyicilərinin məsuliyyəti hissəsində* - zolağın aşağı hissəsində sol tərəfdə yuxarıdan aşağı göstərilmiş birinci “**Hüquqi şəxsin rəhbərinin, fərdi sahibkarın**”, ikinci “**baş mühasibin**”, zolağın aşağı hissəsində sağ tərəfdə yuxarıdan aşağı göstərilmiş birinci “**arayışı tərtib edən məsul şəxsin**” çərçivələrdə vergi ödəyicisinin rəhbərinin, baş mühasibinin və arayışı tərtib edən məsul şəxsin soyadı, adı və atasının adı (çərçivələrdən kənara çıxmadan) yazılmaqla onlar tərəfindən imzalanır. Arayış rəhbər şəxs tərəfindən imzalandıqdan və möhürlə təsdiqləndikdən sonra möhürün aşağı hissəsində olan “**arayışın tərtib edilmə tarixi**”-nə dair xanalarda tərtib edilmə tarixi qeyd olunmalıdır.

**Misal:** “*Express*” MMC 2019-cu ilin 3-cü rübü üçün arayış rəhbər şəxs tərəfindən 12.09.2019-cu il tarixdə imzalanmış və möhürlə təsdiq edilmişdir. Bu halda, “**Arayışın tərtib edilmə tarixi**”-nə dair xanalar aşağıdakı kimi yazılır:

Arayışın tərtib edilmə tarixi							
1	2	1	0	2	0	1	9
gün		ay		il			

- Arayış auditor (agent) tərəfindən tərtib edildiyi halda sağ tərəfdə aşağı küncdə “**arayışı auditor (agent) tərtib etdiyi halda onun S.A.A**” çərçivəsində auditorun (agentin) soyadı, adı və atasının adı (çərçivələrdən kənara çıxmadan) yazılmaqla imzalanır, “**auditorun (agentin) VÖEN**” xanalarında VÖEN göstərilir və dairənin üzərində auditorun möhürü ilə təsdiqlənir.

- Vergi orqanı tərəfindən **Arayışın qəbul edilməsi №-si və tarixi** çərçivəsində daxil olma tarixi və qeydiyyat nömrəsi göstərilir.

- Arayışın qəbul edilməsi №-si və tarixi çərçivəsində aşağıdakı bəyannaməni qəbul edən şəxsin soyadını, adını və atasının adını (çərçivədən kənara çıxmadan) yazmaqla imzalanır.

- Arayışın sağ küncündə göstərilmiş “**poçt ştempelinin vurulma tarixi**” xanalarında Arayış poçt vasitəsilə göndərilədiyi halda zərfin üzərinə vurulmuş poçt ştempelinin tarixi yazılır.

- “**Poçt ştempelinin vurulma tarixi**” çərçivəsindən aşağı sağ küncdəki “xüsusi otağın ştamplı” çərçivəsində ştamplı vurulur.

Arayış vergi ödəyicisi tərəfindən birbaşa təqdim edildikdə poçt ştempelinin vurulma tarixi üzrə xanalar doldurulmur. Arayış internet vasitəsi ilə təqdim edildikdə vergi orqanlarına aid olunan xanalar doldurulmur.

---